

FİZİOLOGİYA VƏ BIOTEXNOLOGİYA

UOT633.11:633.112

CIMMYT-dən İNTRODUKSİYA OLUNMUŞ QURAQLIĞA VƏ İSTİLİYƏ DAVAMLI YUMŞAQ BUĞDA GENOTİPLƏRİNİN BƏZİ AGRONOMİK GÖSTƏRİCİLƏRİNİN TƏDQİQİ

T.İ.ALLAHVERDİYEV^{1,2*}, E.R.İBRAHİMOV¹

¹Əkinçilik Elmi-Tədqiqat İnstitutu, AZ1098, Sovxoz №2, Pirşağı q.s., Bakı, Azərbaycan;

²Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AZ1073, İzzət Nəbiyev küç., 11, Bakı, Azərbaycan; tofiqa896@gmail.com

THE STUDY OF SOME AGRONOMIC PARAMETERS OF DROUGHT AND HEAT STRESS TOLERANCE BREAD WHEAT GENOTYPES INTRODUCED FROM CIMMYT

T.I.ALLAHVERDİYEV^{1,2*}, E.R.İBRAHİMOV¹

¹Research Institute of Crop Husbandry;

²Ministry of Science and Education Institute of Molecular Biology and Biotechnologies

Wheat is one of the most cultivated and consumed crops by human in the world. It is a crucial food grain for 2.5 billion of the world's poor. Demand for wheat by 2050 is predicted to increase by 50 percent from today's levels. Meanwhile, the crop is at risk from diminishing water resources, limited available land and unstable weather conditions-drought, heat in particular. CIMMYT's (International Maize and Wheat Improvement Center) Global Wheat Program is one of the most important public sources of high yielding, nutritious, disease - and climate-resilient wheat varieties for Africa, Asia, and Latin America. CIMMYT breeding lines can be found in varieties sown on more than 60 million hectares worldwide. Research Institute of Crop Husbandry collaborates with CIMMYT through receiving and testing of different nurseries of wheat, which contributes wheat improvement in Azerbaijan. The article is devoted to the study of some agronomical traits of spring bread wheat lines included to nurseries 9thSATYN-DRGHT and 10thSATYN-HEAT. Heading days, height, grain yield, 1000 kernel weight of wheat genotypes were studied in both nurseries. Wheat lines were early heading (especially in 9thSATYN-DRGHT), with long grain filling period. An average plant height was 99.4 cm and 89.04 cm in 9thSATYN-DRGHT and 10thSATYN-HEAT nurseries, respectively. In some lines of 9thSATYN-DRGHT it was observed 5-10% lodging. Mean grain yield and 1000 kernel weight were 348.7g/m² and 46.6g, 333.0g/m² and 39.3g in 9thSATYN-DRGHT and 10thSATYN-HEAT nurseries, respectively. Wheat lines with higher agronomic scores (9416, 9417, 9449, 9434, and 9452 from 9thSATYN-DRGHT, 9411, 9422, 9433, 9449, 9454, 9459, 9460, and 9463 from 10thSATYN-HEAT) were selected.

Açar sözlər: yumşaq buğda, CIMMYT, 9thSATYN-DRGHT, 10thSATYN-HEAT, sünbülləməyə qədər günlər, bitkinin boyu, məhsuldarlıq, 1000 dənin kütləsi, agronomik qiymət

CIMMYT-dən introduksiya olunmuş quraqlığa və istiliyə davamlı yumşaq buğda genotiplərinin bəzi agronomik göstəricilərinin tədqiqi

Ключевые слова: мягкая пшеница, CIMMYT, 9thSATYN-DRGHT, 10thSATYN-HEAT, число дней до колошения, высота растения, продуктивность, масса 1000 зерен, агрономическая оценка

Keywords: bread wheat, CIMMYT, 9thSATYN-DRGHT, 10thSATYN-HEAT, heading days, plant height, grain yield, thousand kernel weight, agronomic score

GİRİŞ

Buğda ən geniş becərilən ərzaq bitkilərindən biridir. Baxmayaraq ki, buğda bitkisi 30° və 60° şimal, 27° və 40° cənub en dairələri arasında daha uğurla becərilir [12], bu hüdudlardan kənarda Arktik Dairə daxilindən, ekvator yaxınlığında yüksəkliklərə qədər də becərilə bilər [4]. Buğda və Qarğıdalının Yaxşılaşdırılması Beynəlxalq Mərkəzi – CIMMYT-də son on illiklərdə tədqiqatların inkişafı göstərdi ki, daha isti ərazilərdə buğda istehsalı texnoloji cəhətdən mümkündür. Buğda bitkisinin optimal böyümə temperaturu təxminən 25°C-dir, minimum və maksimum böyümə temperaturu müvafiq olaraq 3°-dən 4°C-ə qədər və 30°-dən 32°C-ə qədərdir. Buğda əkilən ərazilərin təxminən dördə üçü illik orta hesabla 375-875 mm yağıntı alsa da, yağıntının 270 mm-dən 1750 mm-ə qədər düşdüyü əksər yerlərdə əkilə bilər [4]. Müləyim zonalarda buğda məhsulunun uğımı şimal yarımkürəsində aprel-sentyabr, cənub yarımkürəsində oktyabr-yanvar ayları arasında baş verir. Buğda dünya əhalisinin təxminən 35%-nin davamlı ərzaq mənbəyidir [9]. Dünyada istehsal olunan buğdanın üçdə ikisində çoxu qida üçün, bəsədə biri isə yem üçün istifadə olunur [6]. Lakin adambaşına illik buğda istehlakı geniş şəkildə dəyişir – Mərkəzi Asiyada 170 kq-dan, Şərqi və Cənubi Afrikada 27 kq-a qədər [17]. Buğda məhsuldarlığı orta hesabla 3,5 t/ha təşkil edir, lakin böyük regional fərqlər mövcuddur. Orta məhsuldarlıq Şərqi Asiya və Avropa İttifaqında daha yüksəkdir (4,3-5,3 t/ha). Cənubi Asiyada orta məhsuldarlıq 3 t/ha, Afrikada isə 2,6 t/ha (Misirdə 6,5t/ha) təşkil edir [13]. Bu fərqlər qismən məhsulun idarə olunması (məsələn, gübrələrin istifadəsi, suvarma) və aqro-ekologiya (məsələn, temperatur, yağıntı, torpağın keyfiyyəti) fərqləri ilə izah edilə bilər [6]. 2050-ci ilə qədər buğdaya tələbatın bu günkü səviyyədən 50% artacağı gözlənilir. Bununla yanaşı, buğda məhsulu yeni və daha aqressiv zərərvericilər və xəstəliklər, azalan su ehtiyatları, məhdud torpaq, qeyri-sabit hava şəraiti, xüsusən də istilik riski altındadır. CIMMYT-in Qlobal Buğda Programı Afrika, Asiya və Latin Amerikası üçün yüksək məhsuldar, qidalı, xəstəliklərə və iqlimə davamlı buğda sortlarının mühüm mənbəyidir [11]. CIMMYT müxtəlif ətraf mühit şəraitlərində sınaqların keçirilməsi və milli seleksiya proqramları ilə əməkdaşlıq yolu ilə marginal şəraita adaptasiya etmiş müasir buğda sortlarının bütün dünyada mənimənilməsində öz töhfəsini vermişdir [20]. CIMMYT-in heksaploid yazılıq buğda rüseymplazması buğdanın seleksiyasında yüksək potensial məhsuldarlıq və keyfiyyətin yaxşılaşdırılması baxımından qlobal rol oynamışdır [3]. CIMMYT-in seleksiya xətlərinə bütün dünyada 60 milyon hektardan çox sahədə əkilmiş sortlarda rast gəlmək olar. Buğdanın İstilik və Quraqlığa Davamlılığının Yaxşılaşdırılması Konsorsiumu (HeDWIC) mədəni bitkilərin fiziologiya, genetika və seleksiyası sahəsində müasir texnologiyadan istifadə etməklə buğda ilə məşğul olan tədqiqatçıların istilik və quraqlığa adaptasiya problemi üzərində birgə fəaliyyətini asanlaşdırır, fermerlər üçün yeni, iqlim dəyişilmərinə davamlı buğda sortlarının yaradılmasını dəstəkləyir [7]. Tədqiqatçılar tərəfindən mövcud seleksiya materialını və rüseyem plazması banklarında saxlanılan kolleksiyaları öyrənilir, istiliyə və quraqlığa adaptasiyanın yeni müxtəlif əlamətlərini aşkar etmək üçün fenom və genom alətləri tətbiq olunur. Nəticədə əsas stres adaptiv əlamətlərin genetik müxtəlifliyi nöqtəyi nəzərindən yeni hibrid xətləri alınır və seleksiya proqramlarında istifadə olunur. HeDWIC hibrid xətlərini CIMMYT IWIN (Buğdanın Yaxşılaşdırılması Beynəlxalq Şəbəkəsi) vasitəsilə dünyanın müxtəlif yerlərində tədqiqat

institutionlarına, fermerlərə sınaqların keçirilməsi üçün göndərir.

1996-ci ildən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun CIMMYT-lə əməkdaşlığı çərçivəsində minlərlə buğda hibrid xətlərinin sınaqları keçirilmiş, əlverişli əlamətlərə malik xətlər yeni sortların yaradılmasında istifadə olunmuşdur. 2019-cu ildən HeDWIC-lə əməkdaşlıq əsasında quraqlığa davamlı 9thSATYN-DRGHT, 2020-ci ildə istiliyə davamlı 10thSATYN-HEAT, 2021-ci ildə stres adaptiv buğda məhsuldarlıq sınağı 29thSAWYT pitomnikləri alınmış, Abşeron Yardımçı Təcrübə Təsərrüfatında (YTT), Cəlilabad və Qobustan Bölgə Tacrabə Stansiyalarında (BTS) dəmyə şəraitində sınaqları keçirilərk əlverişli əlamətlərə malik olan nümunələr seçilmişdir. Tədqiqatın məqsədi CIMMYT-dən introduksiya olunmuş nümunələrin bəzi agronomik əlamətlərini öyrənilməsi və əlverişli əlamətlərə malik nümunələrin gələcək seleksiya işləri üçün seçilməsi olmuşdur.

MATERIAL VƏ METODLAR

Tədqiqat 2019-2021-ci illərdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron YTT-də Bitki fiziologiyası şöbəsinin təcrübə sahəsində qoyulmuşdur. Təcrübənin materialı kimi CIMMYT-dən introduksiya olunmuş 2019-2020-ci ildə 30 nümunədən (x 2) ibarət quraqlığa davamlı 9thSATYN-DRGHT pitomniki, 2020-2021-ci ildə 36 nümunədən (x 2) ibarət istiliyə davamlı 10thSATYN-HEAT pitomniki götürülmüşdür. Hər pitomnikdə 2-ci təkrar təsadüfü paylanmışdır. Təcrübə sahəsində hər nümunə 1 m² sahədə (4 cərgə, cərgə arası 25 sm) becərilmişdir. Təcrübənin qoyuluşu zamanı sahəyə kompleks mineral gübəre nitroammofoska (NH₄H₂PO₄+NH₄NO₃+KCl) tətbiq olunmuşdur. Təcrübə sahəsində bitkilər dəmyə şəraitində becərilmişdir, suvarılma aparılmamışdır. Sünbülləməyə qədər günlər yanvarın 1-dən hesablanmışdır. Bitkinin boyu fizioloji yetişmə zamanı torpağın səthindən sünbüllün ucuna kimi xətkəşdən istifadə etməklə ölçülülmüşdür. 1000 dənin kütləsinin təyininində əvvəl AIDEX WAVER (Yaponiya) toxum sayından istifadə etməklə 1000 dən sayılmış daha sonra kütləsi təyin edilmişdir. Buğda xətləri dənin dolma dərəcəsinə, məhsuldarlığına, 1000 dənin kütləsinə görə 1-5 intervalında agronomik qiymətləndirilmişdir. Unlu şəhər yoluxma səviyyəsi 0-9 şkaladan istifadə etməklə təyin olunmuşdur [16]. Burada 0- yoluxmanın olmamasını, 3 bitkinin aşağı üçdə birinin yüngül zədələnməsi, aşağıdakı əksər yarpaqların müləyimdən dərin yoluxmasını göstərir. 5 aşağı yarpaqlarda güclü yoluxma, orta yarpaqlarda yüngüldən müləyim yoluxmani göstərir. 7 həm aşağı, həm də orta yarpaqlarda dərin yoluxmani, həmçinin flaqqı yarpağın müəyyən qədər yoluxmasını göstərir. 9 bütün yarpaqların güclü, həmçinin sünbüllün yoluxmasını göstərir. Sarı pasa yoluxma bitkidə pas yoluxmasının faizi (5-100) və xəstəliyə reaksiyanın tipi (R, MR, M, MS, S) əsasında qiymətləndirilmişdir [8]. Qeyd etmek lazımdır ki, Cədvəl 1 və Cədvəl 2-də hər xəttin 2-ci təkrarının kataloq nömrəsi və tədqiq olunan əlamətlərin göstəriciləri verilmişdir.

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

9thSATYN (Quraqlıq) pitomnikinə daxil edilən xətlər quraqlığa davamlılıq əlaməti perspektiv mənbələrlə geniş adaptasiyalı elit xətlərin hibridləşməsindən alınmışdır [20]. Əksər hallarda ana valideyndən sudan effektiv istifadə üçün dərin kök və yerüstü quru biokütə nəslə ötürülür, bu əlamətlər qədim yerli sortlar yaxud sintetik xətlərdən gelir. Ata valideyndən isə əsas agronomik əlamətlər, məsələn, məhsul stabilliyi, məhsul indeksi və xəstəliklərə davamlılıq ötürülür. Ən yaxşı nəsil faydalı agronomik fonlarda quraqlıq şəraitində məhsul, müəyyən fizioloji əlamətlər və xəstəliklərə davamlılığa görə seçilir. Bu pitomnikə daxil olan nümunələr əsasən tezsünbülləyəndir (Cədvəl 1). Əksər xətlərin sünbülləməsi aprelin 1-ci ongünlüyüne təsadüf etmişdir.

Cədvəl 1

9thSATYN-DRGHT quraqlıq pitomnikindəki yazılıq yumşaq buğda genotiplərinin Abşeron YTT-də bəzi agronomik göstəriciləri (2019-2020-ci il)

	Xatt	Sünbülləməyə qədəri günlərin sayı	Bitkinin boyu, sm	Məhsul-darlıq, q/m ²	1000 dənin kütləsi, q	Agronomik qiymət	Xəstəlik (unlu şəh.)
9401 (9459)	Tələ-38 St.	121 (121)	104(95)	710 (749)	41,(40,7	4(4)	3(5)
9402(9450)	SOKOLL/3/PASTOR//HXL75/3/2*BAU/4/SOKOLL/WBLL1/5/PHAI//...	88(88)	97,2(102)	579 (502)	54,2(51,0	3 (2)	2(4)
9403(9445)	SOKOLL/3/PASTOR//HXL75/3/2*BAU/4/SOKOLL/WBLL1/5/PHAI//...	93 (92)	101(101)	146(236)	50,4(53,5	3(4)	2(4)
9404(9439)	SOKOLL/3/PASTOR//HXL75/3/2*BAU/4/WBLL4//OAX93/24,35/...	93(96)	104(103)	592(949)	43,2(47,7	4(4)	3(6)
9405(9452)	SOKOLL/3/PASTOR//HXL75/3/2*BAU/4/WBLL4//OAX93/24,35/...	93(91)	101(98)	378(552)	47,2(50,1	2(5)	2(5)
9406(9432)	SOKOLL/WBLL1/4/PIHA//WORRAKATTA/2*PASTOR/3/PRL/2*PASTOR FRTL//ATTILA/3*BCN/5/D67,2/PARA/NA66,2/70/...	95(96)	101(103)	242(406)	47,4(51,7	3(3)	1(2)
9407(9449)	SOKOLL/3/PASTOR//HXL75/3/2*BAU/5/CROC 1/...	95(95)	97,7(104)	315(994)	48,3(50,5	4(4)	1(4)
9408(9444)	SOKOLL/3/PASTOR//HXL75/3/2*BAU/5/CROC 1/...	92(90)	101(100)	231(926)	47,5(51,2	2(4)	1(4)
9409(9454)	SOKOLL/3/PASTOR//HXL75/3/2*BAU/5/CROC 1/...	94(94)	101(94,3)	255(575)	45,6(49,0	3(5)	2(3)
9410(9436)	BORLAUG100F2014	91(91)	96,8(101)	159(206)	41,5(44,8	1(3)	1(2)
9411(9447)	SOKOLL/3/PASTOR//HXL75/3/2*BAU/5/CROC 1/...	94(94)	91,2(94,6)	866(845)	42,7(44,9	1(5)	2(3)
9412(9431)	SOKOL	94(94)	97,4(97,2)	195(422)	43,6(48,3	1(1)	1(3)
9413(9458)	WBLL4//OAX93,24,35/WBLL1/5/CRQC 1/AE,SQUARROSA/205/...	96(92)	102(92,4)	166(206)	42,8(43,7	1(2)	1(3)
9414(9442)	WBLL4//OAX93,24,35/WBLL1/5/CRQC 1/AE,SQUARROSA/205/...	97(96)	99,7(104)	259(1140)	43,0(49,4	2(5)	2(3)
9415(9438)	WBLL4//OAX93,24,35/WBLL1/5/CRQC 1/AE,SQUARROSA/205/...	92(94)	102(107)	176(724)	43,0(48,9	1(3)	2(6)
9416(9457)	CROC 1/AE,SQUARROSA/205//BORL95/3/PRL//SĀRĀ/TSL/...	92(94)	99,5(5,3)	69(107)	39,5(41,3	1(1)	3(3)
9417(9455)	SOKOLL/3/PASTOR//HXL75/3/2*BAU/4/SOKOLL/WBLL1/5/PHAI//...	93(93)	99,5(96,3)	64(310)	46,4(52,1	1(4)	2(3)
9418(9433)	SOKOLL/3/PASTOR//HXL75/3/2*BAU/4/PARUS/PASTOR/5/PHAI/...	95(94)	104(106)	132(999)	41,8(45,2	1(3)	2(3)
9419(9443)	SOKOLL/WBLL1/4/PIHA//WORRAKATTA/2*PASTOR/3/PRL2*PASTOR	91(89)	103(106)	106(868)	41,0(51,6	2(3)	2(3)
9420(9446)	MEX94,27,1,20/3/SOKOLL//ATTILA/3*BCN/4/PUB94,15,1,12/...	93(91)	100(104)	73(244)	36,4(53,7	1(3)	2(3)
9421(9456)	MEX94,27,1,20/3/SOKOLL//ATTILA/3*BCN/4/PUB94,15,1,12/...	93(95)	98(94)	78(225)	42,7(44,5	1(3)	2(2)
9422(9440)	MEX94,27,1,20/3/SOKOLL//ATTILA/3*BCN/4/PUB94,15,1,12/...	95(95)	102(107)	75(381)	39,3(45,2	1(3)	2(5)
9423(9434)	MEX94,27,1,20/3/SOKOLL//ATTILA/3*BCN/4/PUB94,15,1,12/...	96(94)	97(96)	101(132)	48,3(48,6	4(4)	2(3)
9424(9441)	MEX94,27,1,20/3/SOKOLL//ATTILA/3*BCN/4/PUB94,15,1,12/...	96(95)	101(101)	54(772)	41,6(56,3	1(5)	1(3)
9425(9451)	CHEN/AF,SO//2*OPATA/5/SERI,1B//KAU//IEVO/3/AMAD/2/4/...	97(90)	88,9(102)	54(308)	38,5(49,1	1(3)	1(5)
9426(9437)	68,111/RGB-UF//WARD/3/F-GO/5/RABU/5/AE,SQUARR/SA/784)/6/...	91(92)	93(105,2)	154(362)	45,7(52,8	2(3)	3(3)
9427(9460)	68,111/RGB-UF//WARD/3/F-GO/4/RABU/5/AE,SQUARR/SA/778)/7/...	95(94)	97,8(95,8)	52(1253)	41,6(38,6	3(2)	2(3)
9428(9453)	SOKOL/WBLL1/4/PASTOR//IKU/75/3/*BAU/3/WBL,1	94(93)	97,9(95,6)	260(419)	54,7(54,3	4(4)	2(5)
9429(9448)	CHEN/AF,SO//2*OPATA/3/FIN/SU/W,15,92/4/PASTOR//IKU/75/3/*BAU/3/MILAN/...	95(94)	96,8(97)	38(36,35)	50,0(49,3	2(4)	2(4)
9430(9435)	CHEN/AF,SO//2*OPATA/3/FIN/SU/W,15,92/4/PASTOR//IKU/75/3/*BAU/3/MILAN/...	91(92)	96,8(92,7)	198(124)	47,1(43,2	4(2)	3(5)

Sünbülləməyə qədər günlərin sayı 88-97 gün arasında dəyişmişdir. Ən tez sünbülləyen xətlər kimi 9402(9450), 9408(9444), 9410(9436), 9419(9443), 9426(9437) və 9430(9435) göstərmək olar. Bu da standart kimi götürülmüş Tale 38 ilə müqayisədə dəndolma müddətinin daha uzun davam etməsinə səbəb olmuşdur. Tədqiq olunan pitomnikdə yazılıq yumşaq buğdaların dəndolma müddəti (sünbülləmədən fizioloji yetişməyə qədər olan dövr) 76-86 gün davam etmişdir. Müqayisə üçün Tale 38 genotipinin dəndolma müddəti 56 gün təşkil etmişdir. Erkən sünbülləmə quraqlıqdan qaćmanı təmin edir. Erkən sünbülləmə tarixi və qısa vegetativ fazaya gecikən quraqlıq şəraitində buğda istehsalı üçün çox vacibdir, belə ki, həssas çiçəkləmə və dənin dolması dövrlərində dehidratasiyaya məruz qalmanın minimuma endirə bilir [15]. Quraqlıq stresi arpanın dəndolma müddətinin azalmasına səbəb olmuşdur [1]. Müəyyən olunmuşdur ki, çiçəkləmə, dənin dolması fazalarında quraqlıq (terminal quraqlıq) dənin əsasının qoyulması və inkişafının pişləşməsi ilə buğdanın dən mahsulunun əhəmiyyətli azalmasına səbəb olur [5]. Yumşaq buğdada məhsulun yaxşılaşması dənin kütləsinin artması və dənin dolma müddətinin artmasına görə seleksiya ilə mümkündür [10]. Dənin kütləsində variasiya dən dolmanın sürəti ilə müsbət, vahid sahədə dənlərin sayı ilə əks əlaqəlidir [21]. Potensial dən sayı çiçəkləməyə qədər təyin olunur, çiçəkləmədən sonra fotosintezin hər hansı azalması əsasən dənin kütləsinə təsir edir.

9thSATYN pitomnikə daxil olan xətlərin boyu 92,4-107sm arasında dəyişmişdir. Xətlərin orta boyu 99,4 sm təşkil etmişdir. 9404(9439), 9415(9438), 9418(9433), 9419(9443), 9422(9440) xətləri, daha alçaq boyaya isə 9411(9447), 9421(9445), 9425, 9426, 9430(9435) xətləri daha hündür boyaya malik olmuşlar. Buğda bitkisində boy variasiyası əsasən Rht-D1 və Rht-B1 yarımcırdan genləri ilə tənzimlənir [19]. Bitkinin boyu buğda secləksiyasının vacib məsələsidir, belə ki, o məhsuldarlığa və məhsulun keyfiyyətinə təsir edir [22]. Məqbul sayılan bitki boyu 70 sm-dən 90 sm-ə qədər hesab olunur, bu da suvarılan buğda becərilməsinə adaptasiya etmiş və qəbul olunandır [23].

Yazlıq yumşaq buğda xətlərinin məhsuldarlığı geniş variasiya (107-1140 q/m²) göstərmişdir. Genotipların orta məhsuldarlığı 348,7 q/m² təşkil etmişdir. Orta məhsuldarlığın azalması birinci təkrarda bəzi xətlərin dən məhsulunun quşlar tərfindən yeyilməsi ilə əlaqədardır. 9439, 9441, 9442, 9443, 9444, 9447, 9449 xətləri standart kimi götürülmüş Tale 38 sortundan daha yüksək məhsuldarlıqla malik olmuşdur. Xətlərin 1000 dəninin kütləsi 36,4-56,3 q arasında dəyişməklə, orta göstərici 46,6 q təşkil edir. 1000 dənin kütləsi 9402(9450), 9403(9445), 9428(9453), 9441, 9446, 9455 xətlərində daha yüksək olmuşdur. Əksor xətlərin 1000 dəninin kütləsi standart kimi götürülmüş Tale 38 sortunun 1000 dəninin kütləsindən yüksək olmuşdur. 1000 dənin kütləsi ilə dən məhsuldarlığı arasında müsbət korrelyasiya əlaqəsi müəyyən olunmuşdur, lakin bu əlaqə əhəmiyyətli olmamışdır [14]. 1000 dənin kütləsi ilə dən məhsuldarlığı arasında əlaqə suvarılan şəraitlə müqayisədə dəmyə şəraitində daha əhəmiyyətli olmuşdur [2]. Bəzi tədqiqatlarda 1000 dənin kütləsi ilə dən məhsuldarlığı arasında müsbət əhəmiyyətli əlaqə aşkar olunmuşdur [18]. 2019/2020-ci vegetasiya ilində 9thSATYN pitomnikə daxil olan xətlərdə yalnız unlu şəh xəstəliyi müəyyən olunmuşdur. Unlu şəhər yoluxma yumşaq buğda xətlərinin müxtəlif yarus yarpaqlarında qeydə alınmış, əsasən 2-6 balla qiymətləndirilmişdir. Ən kəskin yoluxma yanaşı yerləşmiş 9438 və 9439 xətlərində qeydə alınmış, əksər genotiplərdə flaqlar və flaqları yarpaqda unlu şəh qeydə alınmamışdır. Agronomik yüksək qiymətləndirilmiş xətlər kimi 9407(9449), 9409(9454), 9423(9434), 9428(9453) göstərmək olar. Bu pitomnikdən seçilmiş xətlər (9416, 9417, 9423, 9434, 9447, 9449, 9452) Cəlilabad BTS-də nəzarət pitomnikni 2-də sınadından keçirilmiş, buradan seçilən xətlər (9416, 9417, 9434, 9449, 9452) müsabiqəli sort sınagına keçirilmişdir.

2020-2021-ci vegetasiya ilində CIMMYT-dən istiliyə davamlı 10thSATYN-HEAT pitomnikini introduksiya olunmuşdur. Cədvəl 2-də buğda xətlərinin bəzi agronomik göstəriciləri verilmişdir. Xətlərin sünbülləməyə qədər günlərinin sayı 112-119 gün arasında dəyişmişdir. Sünbülləməyə

Cədvəl 2

**10thSATYN-HEAT istilik pitomnikindəki yazılıq yumşaq buğda genotiplarının Abşeron YTT-da bəzi agronomik göstəriciləri
(2020-2021 vegetasiya illi)**

Xətt	Sünbülləməyə qədəki günlərin sayı	Bitkinin boyu, sm	Məhsul-dərlik, q/m ²	1000 dənin kütləsi, q	Xəstəliklər		Sarı pas	
					Agronomik qiymət	Unlu şəh		
9401 (9453)	Nuriyu 99 (Qobustan) St.	110(1.18)	96,2(96,6)	215(162)	32,7(38,5)	I(1)	7(6)	SMS(SMR)
9402(9467)	KS940935_7.1/2/2*PASTOR/4/FRAME/MILAN/KAUZ/3/PASTOR/5/...	114(1.14)	86,4(92,2)	142(266)	43,6(45,1)	I(3)	2(3)	5MR(10MR)
9403(9444)	KS940935_7.1/2/2*PASTOR/4/FRAME/MILAN/KAUZ/3/PASTOR/5/...	117(1.18)	86,8(93,7)	275(327)	38,(37,2)	2(2)	7(3)	10MS(SMR)
9404(9462)	WBLLA/CA93_24.35/WBLL1/5/D67/2/PARANA66.270//...	114(1.17)	81,1(93,2)	227(461)	40,(54,3)	3(4)	3(3)	10S(10MS)
9405(9442)	CROC_1/AE/SQUARROSA/21.3)/PGO/3/BAV9/24/PHIA//...	114(1.17)	88,4(850)	293(354)	41,1(38,4)	4(1)	3(2)	20MR(5S)
9406(9456)	CROC_1/AE/SQUARROSA(21.3)/PGO/3/BAV9/2/4/PHIA//...	114(1.18)	90,1(84,8)	250(268)	40,2(38,2)	4(2)	3(6)	5MS(20S)
9407(9454)	CROC_1/AE/SQUARROSA(21.3)/PGO/3/BAV9/2/4/PHIA//...	114(1.16)	93,7(90,6)	338(567)	38,6(40,8)	1(5)	3(3)	5MS(10S)
9408(9472)	NAC/5/2/*D67/2/PARANA 66.270//AE/SQUARROSA(320)/3/...	115(1.15)	80,8(80,8)	282(274)	36,2(37,0)	1(2)	2(2)	5MR(20MS)
9409(9464)	MTRW92.16/1/PRINIA/5/SERI*/3/IRL60/104*YR/3/PASTOR/4/...	115(1.15)	94,2(84,9)	362(448)	33,6(35,8)	1(4)	6(3)	10S(10S)
9410(9447)	CROC_1/AE/SQUARROSA (333)/*2*KUTZ	114(1.15)	90,4(89,9)	398(380)	37,6(37,1)	3(2)	5(6)	10MS(SMR)
9411(9458)	D67.2/PARANA 66.270//AE/SQUARROSA(185)/*3/2*KUTZ	112(1.14)	96,4(89,7)	436(356)	39,7(41,7)	4(4)	3(2)	5MS(5MR)
9412(9439)	SOKOLL/WBLL1/5/D67.2//PARANA66.270//AE/SQUARROSA (320)/*...	115(1.16)	87,8(93,0)	309(376)	39,4(39,1)	4(2)	3(4)	5MS(5MS)
9413(9446)	SOKOLL/WBLL1/5/D67.2//PARANA66.270//AE/SQUARROSA (320)/*...	117(1.17)	86,6(91,6)	325(356)	35,5(39,0)	3(4)	3(3)	5MS(10MS)
9414(9457)	SOKOLL/WBLL1/5/D67.2//PARANA66.270//AE/SQUARROSA (320)/*...	117(1.19)	88,9(74,3)	350(160)	41,3(43,9)	4(1)	4(2)	10MS(20S)
9415(9468)	SOKOLL/WBLL1/5/D67.2//PARANA66.270//AE/SQUARROSA (320)/*...	117(1.17)	83,9(85,2)	339(329)	35,3(39,4)	1(2)	3(5)	5S(10S)
9416(9466)	SOKOLL/WBLL1/5/D67.2//PARANA66.270//AE/SQUARROSA (320)/*...	116(1.17)	86,5(91,4)	367(336)	34,0(40,8)	1(3)	2(3)	10MR(20S)
9417(9440)	MEX94.27.1.20/3/SOKOLL//AT/TLA/3/*BCN/5/D67.2/...	115(1.15)	86,1(85,5)	239(285)	38,7(41,6)	1(2)	2(3)	10MR(10M)
9418(9449)	SOKOLL/3/PASTOR//HXL75/73/2*BAY/4/WBL1.4/(OAX93.24.35)/*...	115(1.15)	86,0(92,3)	350(449)	31,2(41,4)	1(5)	3(4)	10MR(20M)
9419(9460)	SOKOLL/3/PASTOR//HXL75/73/2*BAY/4/WBL1.4/(OAX93.24.35)/*...	116(1.16)	85,5(95,7)	317(441)	32,6(46,4)	1(5)	2(3)	5MR(10MS)

Cədvəl 2-nin davamı

Xətt	Sünbü ləməyə qədərki gündərin sayı	Bütünin boyu, sm	Məhsul- darlıq, q/m ²	1000 dənin kütlesi, q	Aqro- nomik qiymət	Unlu şəh və sarı pas Xəstəliklər
9420(9465) SOKOLL/WBLLI/4/PH/A//WORRAKATTA/2*/PASTOR/3/PRL/2*/PASTOR... 9421(9451) SOKOLL/WBLLI/4/PH/A//WORRAKATTA/2*/PASTOR/3/PRL/2*/PASTOR... 9422(9469) SOKOLL/WBLLI/4/PH/A//WORRAKATTA/2*/PASTOR/3/PRL/2*/PASTOR... 9423(9441) SOKOLL/WBLLI/4/PH/A//WORRAKATTA/2*/PASTOR/3/PRL/2*/PASTOR... 9424(9445) SOKOLL/WBLLI/4/PH/A//WORRAKATTA/2*/PASTOR/3/PRL/2*/PASTOR... 9425(9438) SOKOLL/3/PASTOR//HXL7573/2*BAU/4/WBL1.4/CAX93.24.35/... 9426(9443) SOKOLL/3/PASTOR//HXL7573/2*BAU/4/ASTREB/5/PH/A//... 9427(9459) SOKOLL/WBLLI/5/CROC.1/AE/SQUARROSA/205//BORL95/3/PRL/... 9428(9463) BAI#1*//BETTY/3/GHEN/AE/SQ/2*OPATA 9429(9450) STLN/MUNAL#/1/2*BORL14 9430(9471) SOKOLL 9431(9461) BORLAUG100F/2014 9432(9448) BAI #1 9433(9470) WBLLI//PUB94.15.1.12WBLLI/3/MUCUY 9434(9452) MEX94.27.1.20/3/SOKOLL//ATTILA/3*BNCN/4/PUB94.15.1.12... 9435(9455) SOKOLL/5/W15.92/4/PASTOR//HXL7573/2*BAU/3/WBLLI/6/... 9436(9437) SOKOLL/5/W15.92/4/PASTOR//HXL7573/2*BAU/3/WBLLI/6/...	116(116) 116(116) 116(116) 116(116) 116(116) 117(117) 117(117) 118(115) 115(117) 113(115) 115(116) 116(117) 116(115) 113(113) 113(113) 114(118) 113(114) 116(118) 115(116)	87,3(92,1) 96,0(95,0) 95,6(85,7) 91,5(96,7) 86,7(87,4) 82,3(89,6) 89,1(87,2) 88,8(97,6) 83,3(94,7) 82,3(87,3) 123(407) 50(635) 131(491) 87,0(78,8) 97,3(88,8) 88,5(86,0) 92,8(86,1) 93,8(95,2) 88,3(88,4) 94,5(96,2)	401(350) 309(437) 329(237) 208(325) 321(312) 271(426) 179(405) 39,6(40,9) 33,3(39,8) 40,1(43,1) 38,5(38,8) 41,3(40,6) 56,3(386) 35,9(36,4) 41,0(402) 288(406) 370(299)	33,1(45,5) 39,9(44,1) 43,5(44,0) 43,5(39,0) 41,1(39,0) 36,4(32,6) 39,6(36,8) 39,6(40,9) 33,3(39,8) 40,1(43,1) 38,5(38,8) 41,3(40,6) 32,9(35,3) 35,9(36,4) 40,9(47,6) 39,6(43,3) 38,8(39,3)	1(4) 1(4) 4(4) 3(3) 2(2) 3(1) 1(1) 1(5) 1(5) 3(4) 2(2) 1(4) 2(3) 1(3) 1(3) 1(3)	3(3) 2(3) 3(3) 3(3) 2(4) 2(4) 3(3) 3(3) 3(3) 3(3) 3(3) 7(7) 10MR(20MR) 10MS(20S) 10MS(10MR)

qədər günlerin orta sayı 115,6 təşkil etmişdir. Standart kimi götürülmüş Nurlu 99-un sünbülləməyə qədər günlerinin sayı 110 gün, Qobustan sortunun sünbülləməyə qədər günlerinin sayı isə 118 gün təşkil etmişdir. Genotiplərin sünbülləməsi aprelin üçüncü ongönlüyüne təsadüf etmişdir. Nisbətən tez sünbülləyen xətlər kimi 9411(9458), 9428(9463) göstərmək olar. Xətlərin dəndolma müddəti 57-64 gün təşkil etmişdir. Yumşaq buğda xətlərinin boyu 74,3-97,6 sm arasında dəyişmişdir. Xətlərin orta boyu 89,02 sm təşkil etməklə standart kimi götürülmüş Nurlu 99 və Qobustan sortlarından alçaq olmuşdur. Daha hündür boyda 9407(9454), 9421(9451), 9423(9441), 9434(9452), 9436(9437) xətləri malik olmuşdur. Daha qısa boyda 9408 (9472) xəti malik olmuşdur. Buğda xətlərinin məhsuldarlığı 123-635 q/m² arasında dəyişmişdir. Orta məhsuldarlıq 333 q/m² təşkil etmişdir. Daha yüksək məhsuldarlıqla 9409(9464), 9411(9458), 9420(9465), 9434(9452), 9450, 9463 xətləri malik olmuşdur. 1000 dənin kütləsi 31,2-47,6 q arasında dəyişmişdir. 1000 dənin kütləsinin orta qiyməti 39,3 q təşkil etmişdir ki, bu da standart kimi götürülmüş Nurlu 99 və Qobustan sortlarının 1000 dənin kütləsində yüksək olmuşdur. 1000 dənin kütləsi daha böyük olan xətlər kimi 9402(9467), 9404(9462), 9414(9457), 9422(9469), 9434 (9452), 9451, 9460, 9465 göstərmək olar. Agronomik yüksək qiymətləndirilmiş xətlər kimi 9411(9458), 9422(9469), 9433(9470), 9449, 9454, 9459, 9460, 9463 göstərmək olar. Yazlıq yumşaq buğda xətlərində unlu şəh və sarı pas xəstəlikləri qeydə alınmışdır. Cədvəl 2-dən göründüyü kimi unlu şəhə kəskin yoluxma standart kimi götürülmüş Nurlu 99, Qobustan sortlarında və 9403, 9410 (9447), 9428(9463), 9429(9450), 9431(9461), 9448, 9452, 9456 xətlərində qeydə alınmışdır. Unlu şəhə daha az yoluxma 9408(9472), 9416(9466), 9417(9440), 9421(9451), 9430(9471) xətlərində müəyyən olunmuşdur. Sarı pasa 9409(9464), 9414(9457), 9415(9468), 9423, 9451, 9471, 9455, 9466 xətləri həssas, 9402(9467), 9418(9449), 9422(9469), 9425(9438), 9426(9443), 9428(9463), 9429(9450), 9431(9461), 9433(9470) xətləri orta davamlı, 9424(9445), 9430 xətləri davamlı olmuşdur. 10thSATYN-HEAT pitomnikindən əlverişli əlamətlərə malik xətlər 9404, 9405, 9406, 9411, 9414, 9422, 9423, 9425, 9433, 9446, 9448, 9449, 9450, 9451, 9459, 9460, 9463, 9464, 9465 növbəti selekxiya tədqiqatları üçün 5m²-də əkilmişdir.

Bələliklə, CIMMYT-dən introduksiya olunmuş quraqlığa və istiliyə davamlı pitomniklər əlverişli gen kombinasiyalarına malik olmaqla iqlimin istiləşməsi şəraitində davamlı sortların yaradılmasında başlangıç material kimi istifadə oluna bilər.

NƏTİCƏ

CIMMYT-dən introduksiya olunmuş 9thSATYN-DRGHT və 10thSATYN-HEAT pitomnikləri tez sünbülləyen olub, quraqlıqdan qaçmaq xüsusiyyətinə malikdir. Genotiplərin boyu ortalama 9thSATYN-DRGHT pitomnikində 99,4sm və 10thSATYN-HEAT pitomnikində isə 89,02 sm təşkil edib, yatmaya nisbətən davamlıdır. Xətlərin dən məhsuldarlığı və 1000 dənin kütləsi geniş variasiya göstərir ki, bu da genotip, böyümə şəraiti, mühit amiləri və s.-dən asılıdır. Tədqiq olunan pitomniklərdən seçilən nümunələr quraqlığa və istiliyə davamlı sortların yaradılması üçün istifadə olunur.

ƏDƏBİYYAT

- Alghabari F., Ihsan M.Z. Effect of drought stress on growth, grain filling duration, yield and quality attributes of Barley (*Hordeum vulgare* L.). //Bangladesh J. Bot. 2018, vol. 47(3), p. 421-428.
- Allahverdiyev T. Yield and yield traits of durum wheat (*Triticum durum* Desf.) and bread wheat (*Triticum aestivum* L.) genotypes under drought stress. Genetika, 2016, vol. 48(2), p.717-727.

3. Bhatta M., Morgunov A., Belamkar V., Baenziger P.S. Genome-wide association study reveals novel genomic regions for grain yield and yield related traits in drought stressed synthetic hexaploid wheat. *Int. J. Mol. Sci.*, 2018, vol.19(10):301110.3390/ijms19103011
4. Curtis B.C. Potential for a yield increase in wheat. // In Proc. Natl. Wheat Res. Conf., Beltsville, MD, USA, 26-28 Oct., p. 5-19. Washington, DC, National Association of Wheat Growers Foundation, 1982.
5. Farooq M., Hussain M., Siddique K.H.M. Drought stress in wheat during flowering and grain filling periods. // Critical reviews in Plant Sciences, 2014, vol. 33(4), p. 331-349.
6. Grote U., Fasse A., Nguyen T.T., Erenstein O. Food Security and the Dynamics of Wheat and Maize Value Chains in Africa and Asia.//Front. Sustain. Food Syst. 2021, vol.4:617009. doi:10.3389/fsufs.2020.617009
7. <https://www.cimmyt.org/projects/hedwig/>
8. <http://wheatdoctor.org/scoring-stripe-rust>
9. IDRC. Facts and Figures on Food and Biodiversity. Canada: IDRC Communications, International Development Research Centre.2010.
10. Monpara B.A. Grain filling period as a measure of yield improvement in bread wheat. // Crop Impov. 2011, vol. 38(1), p. 1-5.
11. Mwadzingeni L., Shimelis H., Dubc E., Laing M.D., Tsilo T.J. Breeding for drought tolerance: Progress and technologies. // Journal of Integrative Agriculture, 2015, vol. 15(5), p. 935-943.
12. Nuttonson M.Y. Wheat-climatic relationships and the use of phenology in ascertaining the thermal and photothermal requirements of wheat. // Washington, DC, American Institute of Crop Ecology, 1955.
13. OECD-FAO Agricultural Outlook. Paris: OECD Agriculture Statistics, 2019.
14. Saleem M., Qureshi T.M., M. Ashraf Y., Hassan M., Ul-Haq A., Mahmood Kh. Delayed planting and genotype affect grain protein and yield of wheat.// Int. J. Biol. Biotech, 2015, 12 (1), p. 85-89.
15. Shavrukov Y., Kurishbayev A., Jatayev S., Shvidchenko V., Zotova L., Koekemoer F., de Groot S., Soole K., Langridge P. Early Flowering as a Drought Escape Mechanism in Plants: How Can It Aid Wheat Production? // Front. Plant Sci. 2017, 8:1950. doi: 10.3389/fpls.2017.01950
16. Sheng B.Q., Duan X.Y. Improvement of scale 0-9 method for scoring adult plant resistance to powdery mildew of wheat. *Beijing Agr. Sci.* 1991;9: 38-39.
17. Shiferaw B., Smale M., Braun H.J., Duveiller E., Reynolds M., Muricho G. Crops that feed the world 10. Past successes and future challenges to the role played by wheat in global food security. // Food Secur. 2013, 5, p. 291-317. doi: 10.1007/s12571-013-0263-y
18. Stojšin M.M., Petrović S., Banjac B., Roljević S.N., Zečević V., Bačić J., Đorđević R., Knežević D. Development of selection criteria for improving grain yield in wheat grown in different agro-ecological environments. // Acta Agriculturae Serbica, 2022, 27 (53), p. 79-87.
19. Tobias W., Simon M. L., Friedrich C., Longin H. Genetic control of plant height in European winter wheat cultivars. // Theor Appl Genet. 2015, vol.128(5), p. 865-874. doi: 10.1007/s00122-015-2476-2.
20. www.cimmyt.org
21. Wu X., Tang Y., Li Ch., Wu Ch. Characterization of the rate and duration of grain filling in wheat in southwestern China. // Plant Production Science, 2018, vol. 21(4), p. 358-369.
22. Würschum T., Langer S.M. Genetic control of plant height of European winter wheat cultivar. // Theoretical and Applied Genetics, 2015, vol.128(5)10.1007/s00122-015-2476-2
23. Zhang Y., Wang Z., Fan Z., Li J., Gao X., Zhang H., Zhao Qi., Wang Z., Liu Z. Phenotyping and evaluation of CIMMYT WPHYSGP nursery lines and local wheat varieties under two irrigation regimes. // Breeding Science, 2019, vol. 69, p. 55-67.

CIMMYT-dən İNTRODUKSİYA OLUNMUŞ QURAQLIĞA VƏ İSTİLİYƏ DAVAMLI YUMŞAQ BUĞDA GENOTİPLƏRİNİN BƏZİ AQRONOMİK GÖSTƏRİCİLƏRİNİN TƏDQİQİ

T.İ.ALLAHVERDİYEV^{1,2*}, E.R.İBRAHİMOV¹

¹Əkinçilik Elmi-Tədqiqat İnstitutu;

²Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

Buğda və Qarğıdalının Beynəlxalq Yaxşılaşdırılması Mərkəzi-CIMMYT-in Qlobal Buğda Programı Afrika, Asiya və Latin Amerikası üçün yüksək məhsuldar, qidalı, xəstəliklərə və iqlim amillərinə davamlı

buğda genotiplərinin mühüm mənbəyidir. Əkinçilik Elmi-Tədqiqat İnstitutu CIMMYT-lə əməkdaşlıq edir. Bu məqalə CIMMYT-dən introduksiya olunmuş 9thSATYN-Quraqlıq və 10thSATYN-İstilik pitomniklərinə daxil olan yazılıq yumşaq buğda xəttlərinin bəzi aqronomik əlamətlərinin öyrənilməsinə həsr olunmuşdur. Buğda xəttləri erkən sünbülləmə və uzun dəndolma müddəti ilə xarakterizə olunur. 9thSATYN-Quraqlıq və 10thSATYN-İstilik pitomniklərində bitkilərin orta boyu 99,4 və 89,04 sm olmuşdur. Dən məhsuldarlığı və 1000 dənin kütlösünün orta qiyməti uyğun olaraq 348,7 q/m² və 46,6 q, 333,0 q/m²və 39,3 q təşkil etmişdir. Əlverişli aqronomik əlaqəmətlərə malik, xəstəliklərə davamlı xəttlər seçilmişdir.

ИССЛЕДОВАНИЕ НЕКОТОРЫХ АГРОНОМИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ ЗАСУХО И ТЕПЛОУСТОЙЧИВЫХ ГЕНОТИПОВ ПШЕНИЦЫ ИНТРОДУЦИРОВАННЫХ ИЗ СИММЫТ

Т.И.АЛЛАХВЕРДИЕВ^{1,2*}, Е.Р.ИБРАГИМОВ¹

¹Научно-Исследовательский Институт Земледелия; ²Министерство Науки и Образования Азербайджана Институт Молекулярной Биологии и Биотехнологии

Глобальная Программа Пшеницы Международного Центра по Улучшению Пшеницы и Кукурузы-СИММИТ – является важным источником высокопродуктивной, питательной, устойчивой к болезням и фактором климата генотипов пшеницы для стран Африки, Азии и Латинской Америки. Научно-Исследовательский Институт Земледелия сотрудничает с СИММИТ. Статья посвящена изучению агрономических показателей интродуцированных из СИММИТ-а питомников 9thSATYN-Засуха и 10thSATYN-Тепло яровой мягкой пшеницы. Линии пшеницы имели раннюю дату колошения (особенно 9thSATYN-Засуха) с длинным периодом налива зерна. Средняя высота растений составила 99,4 см и 89,04 см в питомниках 9thSATYN-Засуха и 10thSATYN-Тепло, соответственно. Средняя урожайность зерна и масса 1000 зерен составила 348,7 г м² и 46,6 г, 333,0 г м² и 39,3 г в питомниках 9thSATYN-Засуха и 10thSATYN-ТЕПЛО, соответственно. Были отобраны линии пшеницы с более высокими агрономическими показателями.

Çapa təqdim etmişdir: Təlai Cavanşir, b.ü.f.d., dosent

Redaksiyaya daxil olma tarixi: 02.09.2022.

Təkrar işlənməyə göndərilmə tarixi: 26.09.2022.

Çapa qəbul edilmə tarixi: 28.10.2022.